



Mürsəl İrəvanlı,
Yazıcı-publisist,
M. Qorki adına
Beynəlxalq
mükafat laureati
Gəncə şəhəri

I yazı

XX əsrin evvəllərində ağır xəstəlik keçirən ömr-gün yoldaşını Tiflis mülacəyə aparan Cəlil Məmmədquluzadənin heç aqlına gəlməzdik ki, uzun müddət burada qalıb. 'Əkinçi' dən sonra ikinci bir naşırın meydana gəlməsinə nail olacaq. Şəhərdə 'Şərqi rus' qəzetiñin redaktoru Məmməd ağa Şahzadılı ilə tanış olan zaman yeniyən yazdırıq. 'Poçt qutusuna' ilk həkayesini ona oxuyur. Həkayədən xoş gələn redaktor ona öz qəzətində əməkdaşlığı etməyi təklif edir.

Mirzə Cəlil 1904-cü ildə redaktorun məsləhətinə müvafiq olaraq 'Şərqi rus' qəzetiñde əməkdaşlığı başlayır və qəzet bağlanarkən onun mətbəəsini əla keçirir və mətbəəye 'Qeyrət' adı verərək, burada mütləq qızı mahiyyətdə olan əsərlər, kitabçaların naşr etməya başlayır.

Cəlil Məmmədquluzadə o zaman Azərbaycanda çox az ve hem də yeni olan mətbuatın vezifəsini tamam ayri istiqamətdə görürdü. Onun mülahizəsinə görə qəzet, ədəbiyyatı bu zaman xalqı ayıltmağı, dost ilə düşməni ona tanıtmağı çalışmışdı. Mirzə bələ azad, mütləqqi, xalq həyatına xidmət edən inqilabi mətbuat hesretində idi. Lakin car senzorun hələlik belə bir qəzet çıxarmağa icazə verdi. Mirzə Cəlil isə ürkən sözlerini yazmağa, öz xalqı ilə sərbəst diləşməye bir fırsatı axtarındı. Nəhayət belə bir fırsatı dən. 1906-ci il aprel ayının 7-dən Azərbaycanda ilk satirik jurnal olan məşhur "Molla Nəsrəddin" çıxmaya başladı. İlk nömrələrində etibarən bu dergi tekce Azərbaycanda deyil, bütün yaxın Şərqi dəstələrinə qazanır, minlərlə oxucuların diqqətini cəlb edir. Bir çox güzüaçıq edib, şair və müxbiri öz etrafına toplayır.

Onların sırasında M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nerimanov, Ə.Nezmi, Ə.Qəmküsər, Ə.Faiq, C.Cabbarlı, Q.Ə.Sərifov, İ.Həqiqi, H.Minasazov, M.Məmmədov, M.Şərif Mirzəyev, M.H.Zeynalov və başqaları var idi. Jurnalın yaradılmasında Ömər Faiq Nəmanzadənin xidməti böyükdür. O, Gürcüstanın Axalsixa qəzasının Azğur kəndində doğulub (1872-1938). İlk tehsilini öz kəndlərində mollanaxanada almış, sonra İstanbulda "Dərüşşəfəq" mədrəsəsini başa vurmuşdur. Tiflis, Şəki, Şamaxı və Gəncə şəhərlərində on ildən artıq müəllimlik etdi. Tiflisdə "Şərqi-rus" qəzetiñde işe düzələn Ömər Faiq C.Məmmədquluzadə ilə tanış olur, taleyiñi "Qeyrət" mətbəəsinə və "Molla Nəsrəddin" jurnalına bağlayır. O, 1906-1911-ci illərdə jurnalın mesul katibi və Mirzə Cəlil dən sonra ikinci redaktor vezifəsində çalışırı.

Birinci rus inqilabından sonra ki dördə Azərbaycanın zaman etibarıñda on davamlı mətbuat orqanlarından olan "Molla Nəsrəddin" iyimiñ beş ilə qədər bir ömr sürmiş, təkəcə Qaftazda deyil, bir çox xarici ölkələr və xalqlar arasında özüne saysız-hesabsız pərvəstiklər tapmışdır. Özündən evvelki mətbü orqanlarından fərqli olaraq jurnal oxucu qızılığından şikayəti deyil. C.Məmmədquluzadənin xatiratından aydın olur ki, "Molla Nəsrəddin" in ilk nömrəsini hazırlayarkən onu tırañ məsəlesi narahat edirdi: neçə nüsxə buraxın ki, mətbəədə yatırıb qalmassis?

Birinci nömrədən o, evvelcə min nüsxə çap etmiş və jurnalın necə qarşılıq nəşri yoxlaması istəmişdi.

Bu min nüsxənin həmin gün sahil qurtardığını görəndə, redaktor ruh-

lanıb gelecek nömrələrin tirajını artırımdı.

"Molla Nəsrəddin" istismarçı münasibətləri, çar hökumətinin müstəmləkeçilik siyasetini, emekçi kütlələrin məhrumiyyət içində yaşamasını, beynəlxalq irticani qamçılıyır, din, medəniyyət, dil, qadın, maarif və s. məsələləri bütün derinliyi və genişliyilə işıqlandırır, həm də bütün bu olaylara xalq menafeyi nöqtəyi-nezərində yanaşırdı.

O, "Əkinçi" qəzetiñin, ümumiyyətde Azərbaycan ədəbiyyatı və ictimai fikrinin en mütləqqi ənənələrini inkışaf etdirərək, emekçi kütlələrin ic-

zahürlərinə amansız və sərrast atəş açırdılar.

"Molla Nəsrəddin" o zamanki müraciət mətbuatın cəmiyyətdəki dəhşəti ziddiyəti pərdələmək, ictimai bələlən ört-basdır etmək, şüurları yuxuya vermek kimi üsullanna qarşı çox amansız idi. Burjuva mətbuatının tam əksinə olaraq, məllanəsreddinçilər "şeytan" surətində ifşa etdikləri şardan tutmuş, Stolipin, Vitte və Dumovo kimi nazırıra, Sultan Əbdülhəmid, Məmmədəli şah, Qaradağ hakimi Mürzəzaquluya qədər Rusiya, Şərqi və Qəribin onlarda hakim və hökmədlərə maskasını yırtmışlar.

İnqilabi-demokratik ideyaların yayılması, sinfi şüurun qüvvətlenmesi, qabaqcıl medəniyyətin inkışafi, yeni əlaqə normalarının möhkəmənməsi

məllanəsreddinçilər irticani, təzyiqin en kəskin şəkil alındığı vaxtlarda da öz mübarizələri və məsləklerindən dönməyib, tutduqları yola sadıq qaldılar. Çünkü Tiflis Mətbuat Komitəsində Şərqi dilləri üzrə baş senzor Mirzə Şərif Mirzəyev jurnalın arkasında "dağ kimli" dayanmışdı. Mirzə Şərif (1863-1937) Şuşada doğulsa da, gənc yaşlarında Azərbaycanın qədim medəniyyət merkezi olan Tiflisdə yaşamış, burada tehsil almış və əmək fealiyyətine başlamışdı.

M.Ş.Mirzəyev "Şərqi rus" qəzetiñde əməkdaşlıq edərək Mirzə Celil və Ömər Faiqə tanış olmuş, sonradan bu tanışlıq əsl dostluğa çevrilmişdi. Bu dostluq münasibəti sonralar 1906-1917-ci illərdə Tiflis Mətbuat Komitəsində senzor işlədiyi zaman "Qeyrət"

şəviri olmuşdur – M.İ.) karikaturaların heç bir siyasi məna daşımadığını bildirmiş və jurnalı bərəet qazandırılmışdır.

Əlbette ki, senzor M.Ş.Mirzəyevin "Molla Nəsrəddin" mühərririnə göstərdiyi xidmətləri öz dövrү üçün böyük tarixi əhəmiyyətə malik siyasi hadisə idi. Jurnal əməkdaşlarının kəskin satırları, felyeton və məzjidiyənlərindəki açıq ifşaçısi siyasi menanı da bununla izah etmək olar.

Bütün bu diqqətəlayiq xüsusiyyətlərinə görə, Azərbaycan satira jurnalı "Molla Nəsrəddin"ın ilk illərində geniş yayılıb, böyük şöhrət qazandı. Jurnalın öz Qaftaz şəhərləndəki xüsusi nümayəndələrindən, redaksiyanın təyin etdiyi satıcılarından və abunə toplayanlardan əlavə, "Molla Nəsrəddin" Mərkəzi Rusiyaya, Tata-

"Molla Nəsrəddin" i təbiət özü yaratdı, yoxsa zaman?

timai və milli zülmə qarşı mübarizəsiñe kömək edir, maarifpərvər fikirlər yarır, gerilik, cəhəlet və avamlıq pisleyirdi.

Məllanəsreddinçilər əsas etibarile klassik Azərbaycan, Şərqi və pus satirasından, habelə xalq yumorundan məhərətə istifadə edirdilər.

Onlar en böyük, en ciddi məsələləri də geniñ oxucu kütləsinin anlaya biləcəyi, məzəli bir dildə izaha çalışırdılar. Jurnalda işlənən bədii ifadə üsulları en zəngin, ləkənək və rəngarəng idi. Bu cəhətdən də jurnal o vaxta qədərki mətbuatdan çox öndə gedirdi. Felyeton, satirik şeir və hekaya formalalarından əlavə, açıq məktub, satirik dialoq, tapmaca, elan, telegraf, lügət və s. formalara da müraciət edilirdi. "Molla Nəsrəddin" səhifələrində vaxtaşıri buraxılan realist karikaturaların təsiri xüsusişə canlı, qüvvətli idi

yolunda parlaq xidmətə "Molla Nəsrəddin" Azərbaycan ictimai və bədii fikrini çox irəli apardı, azadlıq hərəkatına misilsiz yardım etdi.

Doğrudur, məllanəsreddinçilər öz inqilabi fikirlərini müxtəlif üstüörtülü, məcəzi ifadə üsulları və vasitələri ilə, ezbə dili ilə yerdirdilər; lakin bir çox hallarda çar senzurasının gözündə yayınmaq mümkün olmurdı.

mətbəesi və çox sevdiyi "Molla Nəsrəddin" jurnalının tərefini saxlamışdı.

Bu da bir heqiqətdir ki, Tiflis Mətbuat Komitəsinin Şərqi dilləri üzrə senzor M.Ş.Mirzəyev 1925-ci ilde Zaqafqaziya mətbuatının elli illik yubileyi münasibəti yazdırı "Vospomineniye işi istorii turkskoy peçəti na Kavkaze" adlı məqaləsində "Molla Nəsrəddin" jurnalına bəzi güzəştər etdiyi

nəstən və Krim, Orta Asiya, Cənubi Azərbaycan və Türkiyə könülli süratda göndərənlər və özəri ilə aparənlər da az deyildi. "Molla Nəsrəddin" təkəcə savadılar yox, ömründə dəftərkitab üzü görməyən avamlar da maraqlanır, onu özgəyə oxudurub qulaq asıdır.

"Molla Nəsrəddin" Yaxın və Orta Şəhərlərinin milli-azadlıq hərəkatına böyük xidmət göstərdi. Orta Asiya, İran, Türkiye, Tatarstan və başqa məkanlarda inqilabi ideyaların yayılmasında, realist ədəbiyyatın, xüsusi satiranın inkışafında məllanəsreddinçilərin təsiri inkar edilməz bir heqiqətdir..." (Bax: M.S.Ivanov. Öcerk is-toriya İrana i Bliñoqo Vostoka, Moskva, 1952 q. str. 49-53).

Seyid Cəfər Pişəvəri Tehranda nəşr olunan "Ajir" qəzetiñin 1944-cü il 232-ci sayında yazırı: "Mübiləşəz deməliyəm ki, "Molla Nəsrəddin" dərgisi əsrin evvəllərindən başlayan İran məşrətə inqilabının sözün əsl mənasında mayakı olmuş, onun naşırı C.Məmmədquluzadə və həmkarları qələbimizdə özlerine əbədi meskən salmışlar..."

Nazim Hikmet 1955-ci ildə Bakıda olarken demişdi: "...1908-ci ildeki Türkən inqilabı zamanı "Molla Nəsrəddin" jurnalının azadlıq sevən Türk zəhmətkeşlərinə böyük təsiri olmuşdur..."

Filogiya üzrə alım M.Qaynallı "Drujba narodov" jurnalının (Moskva, 1957, N 2) 38-41-ci səhifəsində yazır ki: "...Molla Nəsrəddin" in XX əsrin evvəllərindəki tatar realist ədəbiyyatı ile əlaqəsinə dair də çoxlu deliller vardır. Belə ki, Farsıztan və Cənubi Azərbaycanda çıxan "Suri-İsrafil", "Azərbaycan", "Baba-Şəməl", "Nəsimi-Şimal", Tiflisdə ermənicə nəşr olunan "Xatabala", Tatarstanda buraxılan "Yəşən", "Uklar" və s. jurnalı "Molla Nəsrəddin" ilə bu və yaxud başqa dərcədə bağlı olan satira orqanlarıdır. Onlar bir çox cəhətdən Azərbaycan jurnalı ilə həmər-həmfikir olmuşlar, öz səhifələrində "Molla Nəsrəddin"ə yüksək qiymət vermişlər..."

Birinci dünya müharibəsi ardəndə imperializmin cəmiyyətdəki ziddiyətləri son dərəcə kəskin bir hala getirməsi, beynəlxalq irticanın büsbütün azınllaşması, daha sonralar müharibənin kapital dönyasına xas olan yaralanı tam giləpli ilə açıq meydana qoyması satirik jurnalitanın canlanması böyük təkarən verdi. Belə bir jurnalitanın inkışafı üçün "Molla Nəsrəddin" in yaradıldığı gözəl ananalar kimi qüvvəli bir məfkuravi-ədəbi amil də vardi. Məllanəsreddinçilərin təsirilə 1906-ci ildən sonra ədəbiyyat və mətbuatda satiranın qüvvətləndirilənini görən C.Məmmədquluzadə nəhaq yazmırı ki: "Heç bundan qabaq belə zarafatlar yox id; indi hamı "Molla Nəsrəddin" a baxıb, başlayıblar zarafatın yazma-



Onlar en böyük, en ciddi məsələləri də geniñ oxucu kütləsinin anlaya biləcəyi, məzəli bir dildə izaha çalışırdılar. Jurnalda işlənən bədii ifadə üsulları en zəngin, ləkənək və rəngarəng idi. Bu cəhətdən də jurnal o vaxta qədərki mətbuatdan çox öndə gedirdi. Felyeton, satirik şeir və hekaya formalalarından əlavə, açıq məktub, satirik dialoq, tapmaca, elan, telegraf, lügət və s. formalara da müraciət edilirdi. "Molla Nəsrəddin" səhifələrində vaxtaşıri buraxılan realist karikaturaların təsiri xüsusişə canlı, qüvvətli idi

biləcəyi, məzəli bir dildə izaha çalışırdılar. Jurnalda işlənən bədii ifadə üsulları en zəngin, ləkənək və rəngarəng idi. Bu cəhətdən də jurnal o vaxta qədərki mətbuatdan çox öndə gedirdi. Felyeton, satirik şeir və hekaya formalalarından əlavə, açıq məktub, satirik dialoq, tapmaca, elan, telegraf, lügət və s. formalara da müraciət edilirdi. "Molla Nəsrəddin" səhifələrində vaxtaşıri buraxılan realist karikaturaların təsiri xüsusişə canlı, qüvvətli idi.

Demokratik cəmiyyət uğrunda ardıcıl, səmərəli mübarizə məllanəsreddinçilərin böyük tarixi xidmətlərindən biri idi. Onlar ədəbiyyat, mətbuat və inceşənət sahəsində xəlqılık bayraqını daim uca tutaraq, mədəni həyatda ideyazlılıq, siyasi satqınlıq, millətçilik kimi burjuva məfkuresinin müxtəlif tə-

ni, felyeton və siyasi xarakterli karikaturalara fikir vermədiyini yazmışdı. (Bax: Gürcüstan Elmlər Akademiyası Əlyazmalar Fondu, iş N 203, səh. 380).

Senzor M.Ş.Mirzəyevin jurnalda olan səmimiyyəti həm o dövrü əhatə edən arxiv materialları, həmçinin sonradan yazdığı məqalələrlə özünü bürüze verir.

19 mart 1914-cü ildə "Molla Nəsrəddin" jurnalının mühərrirleri M.Celil və Əliqulu Qəmküsər jurnalın 1913-cü il 20-ci sayındaki felyetona görə məhəkəməyə celb olunmuşdular. Senzor M.Ş.Mirzəyev məhəkəməyə ekspert kimi dəvət olunmuşdu.

O, məhəkəmədəki çıxışında jurnalın sözügedən nömrəsində çap olunmuş Əbdülhəbənin (həmin dövrə Türkiyə sultani Əbdülhəmidin mü-

şaviri olmuşdur – M.İ.) karikaturalasının heç bir siyasi məna daşımadığını bildirmiş və jurnalı bərəet qazandırılmışdır.

Əlbette ki, senzor M.Ş.Mirzəyevin "Molla Nəsrəddin" mühərririnə göstərdiyi xidmətləri öz dövrü üçün böyük tarixi əhəmiyyətə malik siyasi hadisə idi. Jurnal əməkdaşlarının kəskin satırları, felyeton və məzjidiyənlərindəki açıq ifşaçısi siyasi menanı da bununla izah etmək olar.

Bütün bu diqqətəlayiq xüsusiyyətlərinə görə, Azərbaycan satira jurnalı